

## *Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivinə,*

Ölkəmizin qocaman və mötəbər ali təhsil müəssisələrindən biri olan, fəaliyyət göstərdiyi bütün dövrlərdə çətin, ziddiyyətli və eyni zamanda şərəfli tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı iqtisadçı kadr hazırlığında misilsiz xidmətlər göstərən elm və təhsil məbədinin – Azərbaycan Dövlət İqtisad Universitetinin **90** illik yubileyi tamam olur. Bu münasibətlə universitetin bütün kollektivini – professor-müəllim heyətini, texniki işçilərini və tələbələrini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətlərində və şəxsi həyatlarında yeni-yeni uğurlar arzulayıram.

1930-cu ildə əsası qoyulmuş bu təhsil müəssisəsi kiçik bir fakültədən Azərbaycan Dövlət İqtisad Universiteti kimi yüksək statusa qədər ucalmış, respublikada öz potensialına görə ikinci ən böyük və aparıcı universitet olmaqla ali iqtisadi təhsilin modern sisteminin qurulmasında, Azərbaycan iqtisad elminin inkişafında, yüksəkixtisaslı mütəxəssis-kadrların hazırlanmasında, gənc nəslin dövlətçiliyə sədaqət, azərbaycançılıq və milli-mənəvi dəyərlərimizə sadıq ruhda tərbiyə olunmasında mühüm xidmətlər göstərmişdir. Universitetin fəaliyyəti daima ölkəmizin sosial-iqtisadi inkişafı ilə sıx bağlı olmuşdur. Yeniləşən və dinamik inkişaf edən iqtisadiyyatımızın bütün sahələri üçün yeni iqtisadçı kadrların hazırlanmasında, iqtisadiyyat elminin və iqtisadi təhsilin təşəkkülündə və inkişafında mühüm rol oynamışdır. ADİU bu dövr ərzində ali təhsilin bütün səviyyələri üzrə 150 mindən çox iqtisadçı, maliyyəçi, mühasib, audit, menecer, marketoloq, mühəndis-texnoloq, əmtəəşünas və digər yüksəkixtisaslı mütəxəssislər, magistr və alim-pedaqoqlar hazırlamışdır. Universitetin məzunları respublikamızın iqtisadi və sosial həyatının, idarəetmə sisteminin bütün sahələrində, regionlarında, MDB və dünyanın bir çox ölkələrində dövlət strukturlarında, müxtəlif özəl qurumlarda məsul vəzifələrdə yüksək peşəkarlıqla çalışırlar. Dünyanın 30-dan çox ölkəsinin vətəndaşları müxtəlif illərdə ADİU-da yüksək səviyyəli iqtisadçı mütəxəssis, alim və pedaqoq kimi yetişmişlər.

Universitetin bugünkü inkişaf səviyyəsinə gələn yolları heç də hamar və düzxətli olmamışdır. ADİU mövcud olduğu bütün dövr ərzində obyektiv və subyektiv səbəblərdən bir neçə dəfə fəaliyyətini dayandırmış, müxtəlif adlarda yenidən fəaliyyətini bərpa etmiş, enişli-yoxuşlu, mürəkkəb, çətin və eyni zamanda şərəfli bir inkişaf yolu keçmişdir. Bəzən müstəqil, bəzən hansısa ali məktəbin fakültəsi kimi fəaliyyət göstərmiş, bəzən də heç bir sağlam məntiqə sığmayan qərəzli qərarlar ucbatından Rusiyanın uzaq bir şəhərindəki institutun filialına çevrilmiş ADİU-nun inkişaf yolu çox ibrətamizdir.

Lakin bütün bu keşməkeşlərə və çətinliklərə baxmayaraq ADİU öz varlığını və potensialını qoruyub saxlamış, inkişaf etmiş, yeniləşmiş, modernləşmiş və hazırda respublikamızın ən aparıcı ali təhsil ocaqlarından birinə çevrilmişdir.

1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz üçün real məzmunlu təhdid və təhlükələr, ölkənin ictimai-siyasi həyatının bütün sahələrini, o cümlədən elm və təhsil sahəsini bürüyən ağır böhranlı vəziyyət, tənəzzül qısa bir zamanda aradan qaldırıldı, Azərbaycanın unitar dövlət kimi mövcudluğu qorunub saxlandı. Bu dövrdən başlanan əsaslı sistem dəyişiklikləri, uğurlu transformasiya

prosesləri və islahatlar ölkəmizin istisnasız olaraq bütün sahələrinin inkişafı üçün son dərəcə əlverişli şərait yaratdı. Təbii ki, bu inkişaf butövlükdə elm və təhsil sahəsindən də yan keçmədi, bu istiqamətdə tənəzzüldən inkişafa doğru ciddi addımlar atıldı.

Azərbaycan Dövlət İqtisad İnstitutunun həyatında keyfiyyətə yeni mərhələyə keçid 2000-ci illərdən başlandı. Bu dövrdən etibarən ADİU-da baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinin əsasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə yönəlik, xüsusilə ali məktəb sistemi ilə bağlı siyasəti dayanırdı.

2002-ci ilin iyun ayının 13-də ***Ulu Öndər Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı*** çoxminli kollektivin yaddaşında əbədiyaşar tarixi bir hadisəyə çevrildi. Bu fakt bir daha əyani şəkildə göstərdi ki, Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, bu sahənin fədakar insanlarına qayğı və diqqəti xüsusi yer tutmuşdur. Ölkə rəhbərinin yubiley mərasiminə gəlişi, Onun Azərbaycan iqtisadiyyatının inkişafında və kadr potensialını formalaşdırılmasında misilsiz rolu olan ADİU-nun gələcəyinə göstərdiyi inamı, pozitiv münasibəti və universitet kollektivinin tarixi xidmətlərinə verdiyi layiqli dəyər idi. Əslində, Azərbaycan Dövlət İqtisad Universitetinin XXI əsrin başlanğıcındakı intibahı Ulu Öndərin təhsil strategiyasının tənənəsidir.

Dahi rəhbərin yubiley mərasimindəki dərin məzmunlu tarixi nitqi Azərbaycan təhsilinin XXI əsrin yaxın perspektivləri üçün inkişaf yollarını göstərdi, təkcə ADİU-nun deyil, bütövlükdə ölkənin elm və təhsil sisteminin strateji kursunu müəyyənləşdirdi və ADİU-nun taleyində yeni dövrün əsasını qoydu. Bu dövrdən başlayaraq ADİU özünün intibah dövrünə qədəm qoydu, universitet həyatının bütün sahələrində yüksələn xətlə inkişaf, yeniləşmə və dünya təhsil sisteminə real inteqrasiya prosesi başlandı.

ADİU-nun müasir inkişaf mərhələsi 2003-cü ildən başlayaraq bu gün də uğurla, yeni keyfiyyət müstəvisində, innovativ əsaslarda davam etməkdədir. Universitetin 2003-cü ildən sonrakı fəaliyyəti, bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlı olmaqla, respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, elm və təhsil sisteminin dinamik və davamlı inkişafı üçün lazım olan bütün şəraitin yaradılması ilə səciiyyətlənir. Məhz bu dövrdən başlayaraq ADİU-nun elmi-pedaqoji fəaliyyətinin hərtərəfli inkişafı üçün zəruri olan bütün şərait təmin edildi, dinamik inkişaf edən və şaxələnən iqtisadiyyatımız üçün ali təhsilli iqtisadçı kadrlar hazırlanması məsələsi ölkə rəhbərinin böyük diqqət və qayğısı ilə əhatə olundu. Bununla da ADİU-nun inkişafında keyfiyyətə yeni mərhələ başladı və Universitet bütün parametrləri ilə respublikanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrildi. Praqmatik müstəvidə həyata keçirilən modernləşmə prosesi elm-təhsil prosesindən tutmuş maddi-texniki bazanın keyfiyyətə yenilənməsinə, elektron universitet konsepsiyasının həyata keçirilməsinə, kollektivin sosial-məişət problemlərinə qədər çox geniş spektrli vəzifələr kompleksini əhatə etdi. Təhsilin, elmi araşdırmaların, bütövlükdə təlim-tərbiyənin vəhdət halında inkişaf etdirilməsi üçün kompleks tədbirlər sistemi işlənib hazırlandı və həyata keçirildi.

***2007-ci il 8 oktyabr və 2013-cü ilin 18 sentyabr tarixləri*** ölkəmizin ən qocaman ali təhsil müəssisələrindən biri olan ADİU-nun həyatına ən əlamətdar, şəərəfli və yaddaqalan

tarixi hadisələr kimi daxil oldu. Bakının Nərimanov rayonunda, Akademik Həsən Əliyev küçəsində ADİU-nun yeni tədris korpusunun və Quba rayonunun İkinci Nügədi kəndində Tədris, İdman və İstirahət Kompleksinin açılış mərasimlərində *Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın* iştirakı ölkə başçısının elmə, təhsilə sonsuz qayğısının, ADİU-nun kollektivinə inamının və səmimi münasibətinin bariz nümunəsi idi.

Möhtərəm Prezidentin yeni tədris korpusunun açılış mərasimində proqram xarakterli çıxışında, müasir dövrdə Azərbaycanın yeni təhsil modeli qarşısında qoyulan əsas vəzifələr və yeni dövr üçün inkişaf yolları müəyyənləşdirildi. Cənab Prezidentin çıxışının əsasında təhsildə milli bütövlüyə nail olmanın yeni konsepsiyası dayanırdı. Bu konsepsiyanın əsas mahiyyətini bir tərəfdən təhsildə milli-mənəvi dəyərlərin prioritetliyinin təmin edilməsi, təhsilin yeniləşməsi və modernləşdirilməsi, onun kompleks, sistemli inkişafına nail olunması, təhsil islahatlarının daha da dərinləşdirilməsi, dünya və Avropa təhsil sistemində inteqrasiyanın gücləndirilməsi, təhsilin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi təşkil edirdisə, digər tərəfdən sağlam təhsil mühitinin yaradılması, obyektivliyə, şəffaflığa, ədalət prinsiplərinə əməl olunması, Azərbaycan iqtisadi təhsilinin dünya standartları səviyyəsinə qaldırılması kimi mühüm vəzifələr təşkil edirdi.

Mübaligəsiz demək olar ki, ADİU-nun əməksevər, fədakar kollektivinin hər bir üzvü tərəfindən cənab Prezidentin universitet qarşısında qoyduğu bu vəzifələrin şərəflə yerinə yetirilməsi üçün bütün imkanlardan maksimum istifadə edildi və bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir.

Ötən dövrlər ərzində ADİU-da Avropa standartlarına uyğun yeni təhsil modeli formalaşdırılmış, elm-təhsil sferası praktiki aspektdə modernləşdirilmiş, universitet həyatının bütün sahələrində yüksək standartlar təmin edilmiş, elmlə təhsil və iqtisadiyyat arasında əlaqələr möhkəmlənmiş, müasir tələblərə cavab verən təhsil infrastrukturunu, virtual sistemlər yaradılmış, Avropa və dünya təhsil məkanına inteqrasiya sürətləndirilmiş, dünyanın qabaqcıl universitetləri və elm mərkəzləri ilə birbaşa əlaqələr qurulmuş, iqtisadi təhsilin yeni, mütərəqqi modelləri və innovasiyon texnologiyaları hazırlanmış, tələbə özünüidarəetmə sistemində geniş meydan verilmiş, universitetin maddi-texniki bazası möhkəmləndirilmiş və keyfiyyətə yenilənmişdir.

Doxsan illik şərəfli inkişaf yolunun davam etməsi arzusu ilə ADİU-nu bir daha **90 illik yubileyi** münasibətilə təbrik edir və universitetin hər bir üzvünə ən səmimi arzularımı bildirirəm.

*Dərin hörmətlə,  
Universitetin sabiq rektoru,  
İqtisad elmləri doktoru,  
Professor Ş.H.Hacıyev*